

Nº 5

Göyarçın

2000

ISSN-0207-4710



ASAN ƏLDƏ EDİLƏN ÇÖRƏK

Belorus nağılı

Bir qoca çəmənlilikdə ot biçirdi. O, dincəlmək üçün bir kolen dibində əyləşdi, boğcasını açıb nahar eləməyə başladı.

Meşədən çıxan ac canavar gördü ki, qoca kolen dibində əyləşib nəsa yeyir. Canavar ona yaxınlaşdı soruşdu:

- Sən nə yeyirsən?
- Çörək, — qoca cavab verdi.
- Çörək dadlıdır?
- Çok dadlıdır.
- Olar, mən də çörəyin dadına baxım?
- Buyur, qonaq ol.

Qoca çörəkdən bir parça kəsib canavara verdi. Çörək canavarın çok xoşuna gəldi. Dedi ki, mənə də çörək hazırlamağı öyrət.

Qoca razılaşdı. Dedi ki, bunun üçün əvvəlce yeri şumlamaq lazımdır.

- Onda çörək hazır olacaq?
- Yox, tələsmə. Şumdan sonra yerə toxum

səpib onun üstünü örtmək lazımdır.

— Bundan sonra çörəyi yemək olar?

— Yox, hələ çox gözləmək lazımdır ki, toxum cüçərsin, sünbüllər dən tutsun.

Qurd ah çəkdi:

— Heç bu qədər də gözləmək olar?

— Eh, bu hələ harasıdır? Zəmini bliçmək, onu döyüb dəni ayırmak lazımdır. Bundan sonra isə taxılı dəyirməna aparıb üyütməlisən. Undan xəmir yoğurub, ocaq qalayıb çörək blişirməlisən.

Qurd dedi:

— Yox, bu mənim işim deyil. Yaxşısı budur sən mənə asan yolla yemək tapmaq qaydalarını öyrət.

Qoca dedi:

— Əgər belədisə, onda get ilxının yanına, ələlərə hücum elə.

Qurd bir ata yaxınlaşdı dedi ki, mən sən yemək istəyirəm.

At dedi:

— Nalım mə'dəni incidər. Əvvəlcə gəl onu ayığımızdan çıxar, sonra məni yeyərsən.

Qurd nali sökmək istəyəndə at ona bir qoşa təpik vurub qaçıdı.

Özünə gələn canavar qazların yanına gəlib dedi ki, mən sizi yemək istəyirəm. Qazlar dedilər ki, əvvəlcə bir mahni oxu, sonra yeyərsən.

Qurd ulamağa başlayanda quşların hamısı uğub getdi.

Qurd bir qocaya rast gəldi. Ona dedi ki, mən sən yemək istəyirəm. Qoca dedi ki, tələsmə, əvvəlcə gal bir burunotu çəkək, sonra məni ləzatla yeyərsən.

Qoca tənbəkini çıxarıb bir çımdık burnuna çəkdi. Canavar acıgözlük tütünü burnuna çə-

di və asqırmağa başladı. Bir də ayıldı ki, qoca na gəzir?

Qurd bir qoça rast gəldi. Dedi ki, ay qoç, gəl səni yeyim. Qoç dedi: — Sən burda durub ağızını aç, mən uzaqdan gəlib sənin ağızına girim.

Qurd razılaşdı. Qoç uzağa çəkilib qaça-qaca qurda sarı gəldi və iti buynuzları ilə ona yaxşı bir kəllə vurdu.

Yer-göy qurdun başına firlandı. Özünə gələndən sonra təəccübə özü-özündən soruşdu:

— Görəsən mən qoyunu yeyə bildim?
Bunu eşidən qoca gülə-gülə dedi:

— Yeməyinə yemədin, ancaq asan qazanılan xorayın dadına yaxşıca baxdın...

Tərcümə edib uşaqlar üçün işləyəni,
R. ƏLİYEV.



QƏDİM DƏRSLİKLƏRİMİZDƏN

ÇAŞQINLIĞIN NƏTİCƏSİ

Doqqazın qabağında səksən yaşılı bir qoca əyləşmişdi. Qocanın saqqalı qar kimi ağarmışdı. Ancaq özü çox sağlam və gümrəhsən idi. Gözleri nurdan düşməmiş, qaməti əyilməmişdi. Qocanın etrafında balaca nəveleri oynayırdı.

Şəhərdən gələn bir cavan oğlan qocanın yanına gəlib salam verdi. Qoca ədəb-ərkanla onun salamını alıb yanında yer göstərdi. Cavan əyləşib qoca ilə səhbətə

başladı. Cavan qocanın sağlam bədənинə, iti görən gözlərinə, həssas qulaqlarına təəccüb edib soruşdu:

— Baba, sən bu qədər uzun ömür sürmüsən, bəs niyə belə sağlam və gümrəhsən? Saçlarınız aqarsa da, elə bil heç qocalmamışan. Bunun səbəbi nədir?

Qoca dedi:

— Oğlum, uşaqlıqdan bu vaxta qədər gün çıxanda yuxudan durub, axşam erkən yatmışam. Ömrümü işdə-gücdə keçirmişəm. Bu qədər çalışmağın əvəzində Allah-taala mənə bir parça çörək və sağlam bədən etə edibdir. Oğlanlarımı, nəvelərimə də bu cür tərbiyə vermişəm.

M. Mahmudbəyov və Abbas Səhhət Mehdiyadənin "Yeni məktəb" dərsləriindən.